


## Mühadirət ədəbiyyatı yaradanlar



**Tariyel Ümid,**  
Iranlı Mühacirlər Ədəbi  
Birliyinin sədri

**Şəhərimiz gündən-güna  
gözəlləşir. Bu möhtəşəm-  
lik içərisində Bakı gecələ-  
ri xüsusilə cazibədar,  
ecazkar bir görünüşə ma-  
likdir.**

Xəzərdən Bakıya baxırsan, heyran qalırsan. Bakıdan Xəzərə baxırsan, möcüzə görürsən. Mənə elə gəlir özümüz bu maqnit sahəsinə düşürükse, bəs qonaq gələnlər, turistlər necə?.. Bu şəhərə gəzməyə gələnlər Azərbaycan dan, Bakıdan ayrılib getmək istəylərmi?... İnanıram.

70 ildə Bakı şəhərində görünən bir, iki körpü var idi. İndi ağ aşırımlı qranit körpülər şəhərinə چəvrilib şəhərimiz. Uca göydələnlər sıralanıb. Küçələrin özləri kimi adları da təzələnib. Baxdıqca baxırsan, işiqli pəncərələr, mənzillər al-əlvən akvariumu xatırladır. Amma bu al-əlvən akvariumu xatırladan evlərdə min-min arzularla yaşayan, işləyən, düşünən insanlar ömür sürür.

Bir vaxtlar mən özüm Bakıdakı şəhər kitabxanalarında fəaliyyət göstərən ədəbi dərnəklərə gedərdim. Gənc şairlərlə dostluq edərdim. Və çox ümidiələ çalışardım ki, tanınmış bir şair mənim haqqımda qəzet və ya jurnalda bir "Uğur olsun" yazsın. Bir daha yaradıcılığıma inanım. Odum sönməsin. Illər ötdü, tale elə gətirdi ki, Ədəbi Birliyimizin üzvləri haqqında bu gün mən yazmali

oldum.


Mövlənə Cəlaləddin Rumi deyib: "Bir yerdə ki, hamı eyni cür fikirləşir, deməli, orada düşmən adam yoxdur". Bizim Ədəbi Birliyimizlə yazarlar bir-birindən çox-çox fərqlənir. Ömür gəmimiz sahilə çatanda üzümüzü torpaq örətəcək. Onda nə yaxşılıqdan, nə də pislikdən xəbərimiz olmayacaq. Bizdən qalan yazdığımız əsərlər olacaq. İranlı Mühacirlər Ədəbi Birliyinin üzvləri çox da cavan deyillər. Ağrını, acını ürəklərdən keçirmiş adamlardı. Belə demək mümkünə, bu yazarlar mühacirət ədəbiyyatı yaradanlardı. Nəsil-nəsil əriyib gedən insanların azadlıq arzularını öz əsərlərində əbədiləşdirənlərdir.

Vaxtilə Cənubi Azərbaycan Yaziçılar Cəmiyyətinin (bu birliyin) sədri, xalq şairi Balaş Azəroğlu deyirdi: "Fikrin, hissin, duyğuların tüğyanı, təfəkkürdən keçib poeziyaya چəvrilir. Ona görədə şeir yaxşı olanda insanların qəlbini həkim kəsilsər. Yaziçılar, şairlər gözəlliklə insanları təribyə etməlidirlər. Hər deyilən poetik sözə sifət verin".

Bizim ədəbi birliyimizdə oxunan, müzakirə edilən yazınlarda mən bu məziyyətləri axtarıram. Çağdaş Azərbaycan poeziyasında o taylı-bu taylı yazarları tanımaq, onların yəniliklərini izləmək lazımdır. Deyiləni təkrar etmək, hər cümləni alt-alta düzüb şeir şəklinə salmaq hələ poeziya demək deyil.


Şeir Şəhriyarin misraları kimi insanı qanadlandırmalıdır. Şeirdə Nizami hikməti, Fizuli dərdi-qəmi, Sədi Şirazi nikbinliyi, Səməd Vurğun, Bəxtiyar Vahabzadə milliliyi olmalıdır. İnanıram ki, İranlı Mühacirlər Ədəbi Birliyinin üzvlərinin yaradıcılığı bu tələblərə cavab verəcək.

İmanı Sahib Ağayar oğlu 1959-cu il may ayının 9-da Azərbaycanın dilbər guşəsi olan Qarabağın Xocalı kəndində anadan olmuşdur. Atası Ərdəbil mahalının Almas kəndindənədir. 1946-ci ildə Sovet Azərbaycanına mühacir kimi gəlmışdır. 1949-cu ildə əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan anası Suqra xanımla ailə həyatı qurmuş, yeddi övlad böyüdüb ərsəyə gətirmişdir. Sahib İmanı 1976-ci ildə Xocalı 2 sayılı orta məktəbi bitirib. Məktəb illərində şeir yazmağa, ədəbiyyata çox böyük marağlı olmuşdur. İlk şeirlərini altıncı sinifdə oxuyarkən yazmışdır. Hərbi xidmətə gedənə qədər "Azərbaycan gəncləri" qəzetində bir sıra şeirləri çap olunmuşdur. Hərbi xidmətdən sonra da ara-sıra şeirlər yazıb. Kitab çap etdirmək ən böyük arzularından biri olmuşdur. Lakin atalar demişkən "sən saydığını say, gör fələk ne sayır". Elə də oldu ki, 1988-ci ildə mənfur ermə-



ni yağıların Qarabağ istəyi çox arzularının üstündən xett çəkdi. Nəhayət, dörd il on dörd gündən sonra doğma el-obalarından oldular.

**Sahib İmani  
Ağayar oğlu**



Kocalıda yazdığı bütün şeirlər orada qalib itibatdı, məhv oldu. Lakin Vətənə, yurda, elə olan məhəbbəti onu rahat qoymadı. Əslində, təbiət vurgunu olduğu halda qəlbə qəm, kədər, həsrət yükü ile yükləndi.

İyirmi dörd ildir ki, Vətən dərdi çəkə-çəkə ürəyindən keçənləri sətirlərə yazdı. Kitabi yazmaqda məqsədi dərdini sizlərlə bölüşmək, azacıq da olsa təselli tapmaqdır. Doğma yurdularını bir an belə unuda bilmir. Hər bir azərbaycanlıya ən böyük arzusu odur ki, Qarabağımızı düşmən caynağından azad edib Azərbaycanımızın bayrağını doğma yurdlarımızda dalğalandıraq.

\*\*\*

*Dilimdə bayati, qoşma dilqəmi,  
Olmuşam həsrətin, dərdin həmdəmi.  
Unudub atmağa qüssəni, qəmi,  
Danışib gülməyə Vətən gərəkmış.*

*Ürəkdə olmasa intzar, düyüñ,  
Deyirlər doxsanı, yüzü var ömrün.  
Vətəndən kənardə hər ötən günün,  
Dərdini bölməyə Vətən gərəkmış.*

*Qəlbimi sixanda qəriblik, qübar,  
Könlümü ovudur cızma-qaralar,  
Coşub-çağlamağa ellər, obalar,  
İlhama gəlməyə Vətən gərəkmış.*

## Koşbəxt olsunlar!

**Bu günlərdə İranlı  
Mühacirlər Cəmiyyətinin  
üzvləri də mühacir nəvəsi  
Adilə Bəhmənin sevib-  
seçdiyi Kamil Əliyevlə toy  
mərasiminin iştirakçısı  
oldular. Bəy valideynləri  
Vaqifin, Gülər xanımın,  
gəlinin ata-anası Bahadurun,  
İlhamə xanımın**

*Vətəndən ayrı düşmüş  
didərginlərə həsr olunur*


### Torpağın ağrısı

Son ailə də köçüb getdi,  
Öz sözünü apardı.  
Son baharım sənsiz keçdi,  
Arzularım belə bitdi.  
  
Dərd min olub başdan aşdı,  
Sevinc kədər qarışıdı.  
Yersiz gəldi, yerli qaçıdı,  
Vay sahibsiz qalan yurdum.

*sevincinə şərik çıxdılar.*

*Bu fərəhdən ən böyük  
pay isə təşkilatımızın ağ-  
birçayı, həkim Ədilə nə-  
nəyə düşdü. Bir daha tə-  
brik edirik! Allah xoşbəxt  
eləsin!*

**İranlı Mühacirlər  
Cəmiyyəti**



Talan olmuş yurd yerini,  
Günahsızların dərdini.  
Ağlama, anam, ağlama,  
Ağlama, atam, ağlama.

Ocağının közü söndü,  
Göz yaşları selə döndü.  
Yad sevindi, mən isə nədən?  
Didərgin düşdüm elimdən.

Bir gün gələr, əziz atam,  
Ayrılığın sonu çatar.  
Nəvələrin yurdun tapar,  
Çöhrənizə gülüş qonar.



**Səyyad Dasi**

**BAŞ REDAKTOR:**  
Rəhim Hüseynzadə

**Redaktorlar:**  
Həsən Ahəngi  
Həsən Babai

**Qəzet 18 yanvar  
1994-cü ildə dövlət  
qeydiyyatına alınıb.**

**Hesab nömrəmiz**  
Bankın adı: "Kapital bank" in  
1 sayılı Yasamal filialı  
Hesab nömrəsi  
AZ80AIIIB33080019443302338103

**VÖEN: 1301812021**

**Ünvanımız: Bakı 9,  
Əli bəy Hüseynzadə 66,  
Tel: 594-53-94**

**e-mail:irmuhacir@mail.ru**

**Qəzet "İranlı Mühacirlər  
Cəmiyyəti" İctimai Birliyinin  
komputer mərkəzində yığılıb.  
"Son Dakika" mətbəəsində  
çap olunub.**

**Tiraj: 250**